



## [mam Hseyn \(\) n alayrq? "Aura bzi dst ardclarnn tarixi z qarasdr](#)

Bildiyimiz kimi 1400 illik Aura facisinin nvbti ildnm rfsindyik. Hr il olduu kimi, tarix boyunca Peymbr (s) ailsin z sdaqt il seilmi xalqmqz bu il d mscid v hseyiniyld zadarlq mrasimin .hazrlamaqdadr

Tbii ki, hr il olduu kimi zadarlq tdbirlrin m&uuml;xalif olan digr mzhb v d&uuml;&uuml;nc sahiblri &ouml;z irad v tkrifli il sosial bklrd &ouml;z fikirlri ni m&uuml;zakiry &ccedil;xarr, zadarlq edilmsin ehtiyac olmadn, bzn d &uuml;mumiyytl lazmsz bir ml olduunu bildirirlr. Hr iki fikir sahiblri baa d&uuml;&uuml;ndir. &Ccedil;&uuml;nki Aura facisinin ba vermsi digr mzhb ardclarnn tarixi &uuml;z qarasdr. &Ccedil;&uuml;nki Peymbr(s) ailsinin bana gtiriln bu m&uuml;sibtin m&uuml;qddimsi onlarn &ldquo;shab&rdquo; adlandrdqlar xslr trfindn qoyulmudur. Ikinci m&uuml;xalif dst is &uuml;mumiyytl bel fikirlri &ouml;zlrendn uzaq tutur, d&uuml;nyann ancaq yeyib-i&ccedil;ib adlq yeri kimi baa d&uuml;&uuml;r v hr bir hadisy &ldquo;pozitiv&rdquo;lik uar altnda soyuqqanl yanarlar. Bel situasiyalarda biz d &ouml;z fikir v d&uuml;&uuml;ncmizi ifad etmyi zruri sayrq Ilk olaraq bunu qeyd edk ki, hr bir hadisnin prdarxasnda b&ouml;y&uuml;k sbblr m&ouml;vcuddur. &Uuml;mumiyytl tbitd olan v ba vern hr bir hadisnin arxasnda b&ouml;y&uuml;k sirlr gizlnmidir. Bzn biz buna hikmt d deyirik. Hmn&ccedil;inin biz hmin zahiri m&uuml;ahid etmsk, hikmtin olmas haqqnda d&uuml;&uuml;nmrlik. Insanda ifad hissini olmas da qa&ccedil;lmazdr. Biz bu hissi bzn adlqla, bzn h&uuml;znl ifad edirik. Hm&ccedil;inin s&ouml;z&uuml;gedn ifad s&ouml;z v ya hrktl &ccedil;atdrlr. Insanda olan bu hissin &ccedil;atdrima metodu x&uuml;susidir. &Ccedil;&uuml;nki hr bir xsin x&uuml;susi olaraq adl v qmi ifad etmk qabiliyyti vardr. Tbii ki, adlqla q&uuml;ssnin ifad olunma metodlar da tam frqlidir. Amma burada m&uuml;trk ifad hissi d vardr ki, bu hissi hr birimiz yaamq. Bu sevincdn, ya da qmdn axan g&ouml;z yalardr. adlq v q&uuml;ss g&ouml;z yalarnn tk &uuml;nvan olmadna .q&ouml;r onlarn bir ne&ccedil; n&ouml;v&uuml;n&uuml; qeyd edcyik Qorxu, iztirab v hyacandan alamaq, b&uuml;t&uuml;n insanlarda m&uuml;ahid ediln g&ouml;z yalardr. &Ccedil;&uuml;nki yaxnlarn itirn, ondan ayr d&uuml;n xs onu bir daha g&ouml;rmmk qorxusundan v ya onu gec g&ouml;rmek iztirabndan .alavr Ouml;z&uuml;n&uuml; ifad etmk &uuml;&ccedil;&uuml;n alamaq, bu da adtn& .uaq v qadnlarda m&uuml;ahid olunur Qm-q&uuml;ssdn doan alamaq, bu hr bir insanda ba vern haldr. Adtn bu .q&ouml;z yalar insana az m&uuml;drt sonra aramlq v cismi sakitlik qtirir adlqdan doan alamaq, bu da hr bir insanda ba ver biln sevincin kulminasiya n&ouml;qtsindir ki, insann qlbi sevincdn riqqt glir v g&ouml;z yalarna hakim ola .bilmir T&ouml;vb v peimanlq zaman alamaq. Bu kimi g&ouml;z yalar insann mnvi .v&uuml;ksliinin m&uuml;addimsi ola bilr lahi eqin v tqvann tsirindn alamaq, bu kimi g&ouml;z yalar insann mnvi ruhunun y&uuml;ksliindn xbr verir. Allah-taala Quranda buyurur: Peymbr nazil olan dinldikli zaman haqq bildikli &uuml;&ccedil;&uuml;n onlarn g&ouml;zlinin yala dolduunu g&ouml;r&uuml;rsn. Onlar (bel) deyirlr: "Ey (Rbbimiz! Biz iman gtirdik, bizi (haqqa) ahid olanlarla bir yer yaz! (Maid83

Ibtt bu siyahn da uzatmaq v barslrind danmaq olar. Amma bunlar sadalamqdan sas mqsdimiz bundan ibartdir ki, biz yalnz mhrrm aynda alamrq. V ya alamamzn tk &uuml;nvan yalnz mam H&uuml;seyn () deyil. Bundan lav alamaq bzilrinin tfkk&uuml;r&uuml;nd formalaan mnfi hislrin v qm q&uuml;ssnin tzah&uuml;r&uuml; deyil. Alayan insan daxili duyularn akara &ccedil;xarr v bununla da geni yaylm depressiya xstliyindn amanda qalr. X&uuml;las alamaq qdr insan qm q&uuml;ssnin tsirindn &ccedil;xaran, ona ruhi v cismani sakitlik bx edn ikinci bir hiss yoxdur. Demk alamaq lahi trfindn .insana verilmi n favdal hislrdn biridir

?Bs mam H&uuml;sevn zadarlq edrk alamaq nec Tbii ki, hadisnin tfrr&uuml;atn bilmdn v ya xsi tanmadan onun barsind g&ouml;z ya t&ouml;kmk m&uuml;mk&uuml;ns&uuml;z v ya faydaszdr. Bu g&uuml;n kimi mam H&uuml;seyn za saxlayaraq alayan hr ks onu tanm, ba vern hadisnin tfrr&uuml;atna varmdr. Eyni zamanda bunu ictimaldirmkl digrlrin d nec bir tarixi facinin yaanmasn &ccedil;atdrr. Aura mslsi tkc m&uuml;slmanlara, m&uuml;slmanlarn arasnda da i mzhbin aid bir msl deyil. Bu cahan&uuml;mul bir msl olduu &uuml;&ccedil;&uuml;n hr il zadarlq mrasimlri tkarlanmal, haqqn batil boyun ymdiyyi &uuml;&ccedil;&uuml;n qarlad z&uuml;lm&uuml; xatrlayaraq g&ouml;z ya axdlmaldr. Hans ki, hmin z&uuml;lm bu g&uuml;n d d&uuml;nyada t&uuml;yan etmkddir. Haqqn dini v millti olmad kimi z&uuml;lm&uuml;n d dini v millti yoxdur. D&uuml;nyann hans corafi mkannda olmasndan asl olmayaraq haqq d&uuml;z v sevilmy, z&uuml;lm is yox olmaa v nifrt layiqdir. Bu, Aura hadisnin d&uuml;nyann sonuna qdr yaayacaq verdiyi mesaj v briyytin qulana p&ccedil;ldad g&uuml;ndlik zikrdir. Bundan lav tarixd mam H&uuml;seyn() kimi ilahi bir xsiyytin haqq uurunda &ouml;z&uuml; il yana b&uuml;t&uuml;n sevdiklriini d qurban vern ikinci bir xs olmad &uuml;&ccedil;&uuml;n bu hadisnin hr il tzlnmsi, zadarlq mclislrinin ke&ccedil;irilmsi, g&ouml;z yalarnn axdlmas v ictimayilmsi olduqca zruridir. X&uuml;susn d 20 faiz torpa d&uuml;mn tapda altnda olan bir millt !&uuml;&ccedil;&uuml;n

/slaminSesi/

Ruhani alim Hac Emil Rahilolu